



# Vergilər



Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik.

Heydər ƏLİYEV

№ 25 (765) • 1 iyul 2015

[www.vergiler.az](http://www.vergiler.az)

Qiyməti: 40 qəp.

## Prezident İlham Əliyev: «Bu gün Azərbaycan idmanının, Azərbaycan dövlətinin qəlabəsidir»



İyunun 29-da birinci Avropa Oyunlarında qalib gəlmış idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüş keçirilib. Prezident İlham Əliyev, xanımı, «Bakı-2015» birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Əvvəlcə birinci Avropa Oyunlarının möhtəşəm açılış və bağlanış mərasimlərini, yarışlarda ən yaddaşalan məqamları, o cümlədən Azərbaycan idmançılarının çıxışlarını öks etdirən videoçarx nümayiş olunub.

Mərasimdə nitq söyləyən dövlətimizin başçısı birinci Avropa Oyunlarını ölkəmiz və Avropa üçün tarixi hadisə adlandırdı. Bildirib ki, bu günə qədər Azərbaycanda bu səviyyədə beynəlxalq idman yarışı keçirilməmişdir. Avropa üçün isə ona görə ki, Avropada başqa qitələrdən fərqli olaraq heç vaxt qitə oyunları keçirilmişdir.

Tədbirin keçirilməsində Avropa Olimpiya Komitelerinin, Beynəlxalq Əməkliyat Komitəsinin, könüllülərin və «Bakı-2015» birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin fəaliyyətini yüksək qiymətləndirən dövlətimizin başçısı burada həm təcrübə, həm də peşəkarlığın müüm rol oynadığını diqqət çatdırıb. Azərbaycan idmançılarının uğurlarını, qələbələrini xüsusilə öncə çəkən Prezident İlham

Əliyev bununla da bir daha ölkəmizin potensialının, gücünün dünyaya nümayiş olunduğunu vurğulayıb: «Cəmi 24 il ərzində Azərbaycan elə zirvələrə qalxbı ki, bəzi ölkələrə bu səviyyəyə qalxmak üçün bəlkə yüzilliklər lazımdır. Bu Oyunlar sadəcə olaraq bize imkan verdi ki, bu potensialı dünyaya, Avropaya, eləcə də öz ictimaiyyətimizə nümayis etdirik. Mən tam əminəm ki, bəlkə burada oturanlar və ümumiyyətlə ictimaiyyət arasında yəqin müxtəlif fərziyyələr var idi ki, bizim komandamız neçənci yeri tutacaq. Amma bəlkə heç kim inanırmı ki, bu, ikinci yer olacaqdır. Bu, tarixi qələbədir. Azərbaycan idmanının, Azərbaycan dövlətinin qələbəsidir».

Prezident İlham Əliyev qeyd edib ki, idman hər bir ölkənin ümumi inkişafını göstərir: «İdmənda əldə edilen uğurlar müəyyən bir baza əsasında yaranır. Bu bazanı biz yaratmışq. Artıq neçə ildir ki, biz idmanın inkişafı ilə çox ciddi möşğul oluruq. İdmançılar, klublar, federasiyalar, idman comünyütleri, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, biz hamımızdır birləşdə idmani inkişaf etdiririk. Təsadüfi deyil ki, dünyə, Avropa çempionatlarında, Olimpiya Oyunlarında bizim idmançılarımızın yüksək kürsüyə qalxırlar. Bu dəfə isə bu Oyunlar Azərbaycan idmanının, Azərbaycan dövlətinin təntənəsidir. Biz gelecekdə da uğurla inkişaf edəcəyik. Məndə bu məsələ ilə bağlı heç bir şübhə yoxdur. Azərbaycan inkişaf yolu ilə gedəcək. Gələcəkdə bizim böyük

uğurlarımız və qələbələrimiz olacaqdır».

Sonra mükafatlandırma mərasimi keçirilib. «Bakı-2015» birinci Avropa Oyunlarının keçirilməsində xüsusi xidmətləri olan şəxslerin, həmçinin Avropa Oyunlarında uğurla çıxış edən idmançıların, onların məşqçilərinin, idman federasiyaları sədrərinin «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu», «Şöhrət», «Dostluq», 2-ci dərəcəli «Vətənə xidmətə görə» ordenləri və «Tərəqqi» medalı ilə təltif edilmələri barədə dövlətimizin başçısının 2015-ci il 29 iyun tarixli sərəncamları oxunub. Azərbaycan Prezidenti İlham Əliyev mükafatları təqdim edib.

Mərasimdə Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, sohiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətin, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq məqyasada geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Əliyevanın «Heydər Əliyev» ordeni ilə təltif edilməsi barədə Prezident İlham Əliyevin 2015-ci il 29 iyun tarixli Sərəncamı oxunub. Dövlətimizin başçısı «Heydər Əliyev» ordenini Mehriban Əliyevaya təqdim edib.

Əməyinə verilən yüksək qiymətə görə minnətdərlərini bildirən «Bakı-2015» ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış edərək Azərbaycanın her bir qələbəsinin arxasında dövlətimizin başçısının eməyini, biliyini, iradəsini yüksək dəyərləndirib.

## I Avropa Oyunları qaliblərinin və Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslerin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndi rəhbər tutaraq **qərara alıram**:

I Avropa Oyunlarında qazanılmış yüksək nailiyətlərə və Azərbaycan idmanın inkişafında böyük xidmətlərinə görə aşağıdakı şəxsler təltif edilsinlər:

### «Şöhrət» ordeni ilə

Abdullayeva Səbinə Xanlar qızı  
Alekseeva Yana İvan  
Bünyatova Sevil Yaqut qızı  
Bünyatova Sevinc Yaqut qızı  
Demyanenko Valentın Yuryeviç  
Dibirqadjiyev Ruslan Aqilovun  
Durunda Marina Sergey qızı  
Əlimərđanova Anna İvanovna  
Əliyev Hacı Azər oğlu  
Əliyev Həsən Həsən oğlu  
Əliyev Niyazi Hüseynbala oğlu  
Əliyev Tayfur Nəriman oğlu  
Əzizzova Fərido Şıxməmməd qızı  
Həsənov Cəbrayıllı İlham oğlu  
Hüseynov Rafiq Radik oğlu  
Xəlilova Nəzakət İbad qızı  
Qasimov Amil Famil oğlu  
Qasimova İləhə İlqar qızı  
Qasimov İsləm Vələxan oğlu  
Qrişunin İlyā Vladimiroviç  
Məqomedov Camaladdin Qadjiyeviç  
Misləmov Zəkir Qafuroviç  
Muxtarov Elman Coşqun oğlu  
Musələnov Xaybula Anvarbekoviç  
Paxnyuk Petro  
Pevtsov Rostislav  
Səferbəyov Vəsif Abdulməcidoviç  
Səfərov Eldar Şööt oğlu  
Səfərov Orxan İlham oğlu  
Sinişin Natalya  
Şeriti Sabahı Saleh oğlu

### 2-ci dərəcəli

«Vətənə xidmətə görə» ordeni ilə

Əsgərov Toğrul Şəhriyar oğlu  
Heydərov Kəməldəddin Fəttah oğlu

### «Tərəqqi» medalı ilə

Abakarova Patimat Serajutdin

Bakı şəhəri, 29 iyun 2015-ci il

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti



## Birinci Avropa Oyunlarının bağlanması mərasimi



İyunun 28-də Bakı Olimpiya Stadionunda «Bakı-2015» birinci Avropa Oyunlarının bağlanması keçirilib. Tamaşaçular Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, xanımı, «Bakı-2015» ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini, Bolqarıstan Prezidenti Rosen Plevneliyevi, Rusiya Dövlət Dumasının sədri Sergey Narıskini, Lixtenştayn parlamentinin sədri Albert Friki, Avropa Olimpiya Komitəsinin Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələrini, Avropa Olimpiya ailəsinin üzvlərini hərəkatlı alqışlarla salamlayıblar.

Azərbaycanın müxtəlif rənglərinin, insanların, ononələrin vohdətindən ibarət zəngin xalça töслиri başışlayan səhnə nümayis etdirilib. Xalçanın ilmələri və naxışları kimi onları da hor biri forqlidir. Buna baxmayaq, forqlilik onları gözəl bir əsər yaratmaq məramı ətrafında birləşdirir. Yaradıcı heyət «Oyanış» adlandırılaraq mərasimi möhz bu ideya əsasında qurub. Əvvəlcə stadionda ekranalarda rəngbərəng xalça ilmələri canlanıb. Görkəmlı rəssam Faiq Əhmədin bənzərsiz xalçalarının naxışı 10-dan 0-dək rəqəmlərə çevrilib və geriye sayılmaya başlayıb. Sıfır göründüyü an işiq əsas səhnədəki iki müğənninin üzərinə düşüb. Xor onlara qoşularaq

Azərbaycanın dövlət himmini yeni simfonik aranjemanda ifa edib. Azərbaycanın dövlət bayrağı stadiiona götürülib və Avropa Olimpiya Komitəsinin bayrağının yanında ucaldılib. Mərasimin «Transformasiya» adlanan başlangıç hissəsi Azərbaycan musiqisi, rəqs və memarlığının müasirliyin enerjisi və gücü ilə zənginləşdirilmiş ononələrini tərənnüm edib. Ətrafa xalq musiqisinin sədaları yayılıb. Səhnədəki üç nəhəng heykəl firqləndiqə musiqisinin ritmi dəyişib. Açılan her bir əşəyin uclarından 24 ifaçı tutub. Ardistanca heykəlləri hərəkətə gətirən 128 ifaçı görünüb.

Davamı 2-ci səhifədə

**3** Azərbaycanın gələcək inkişafı qeyri-neft sektoruna əsaslanır

**4** Sığorta təminatı əldə edərkən diqqət yetirilməli hallar

**5** Vergilər Nazirliyinin nümayəndə heyəti İspaniyada səfərdə olub

**8** Bakı Avropa Oyunlarının əbədi paytaxtı kimi adını tarixə yazdırdı





## Hüquq məsləhətxanamız

Samirə Musayeva

Azerbaycan Respublikası  
Vergiler Nazirliyinin Hüquq Baş İdarəsinin rəisi  
vergi öðeyicilərinin suallarına cavab verir

## Ödəniş müddətinin uzadılması

**Gəlir vergisi hesabının təqdim edilməsi və gəlir vergisinin ödənilməsi müddətinin uzadılması mümkünürmü?**

Vergi Məcəlləsinin (VM) 149.1.4-cü dəyişdirilmesi yalnız VM ilə müyyəyen olunmuş qaydada həyata keçirilə bilər. Vergi öhdəliklərinin yerinə yetirilməsi müddətleri aşağıda göstərilən halların biri olduqda, VM ilə müyyəyen edilmiş müddətdən daha gec müddətə dəyişdirilə bilər:

- təbii felakət və digər qarışsaların mənfi etməsi və ya dəyişməsi zamanı vergi öðeyicisi zərər dəyişikdə. Bu halda, vergi öðeyicisi həsinən baş vermesi və onun mənfi etməsi zamanı vergi öðeyicisi zərərini məmələqə bərədə müvafiq dövlət orqanlarının arayışlarını təqdim etməlidir;
- vergini birdəfəyə ödədiyi təqdirde vergi öðeyicisinin iflasa uğramaq tehlükəsi olduqda. Bu halda, vergi öðeyicisi müraciət edilmə tarixinə öz kassasında, milli və ya xarici valyutada cari və ya diqqət hesablarında vəsaitlərin qalığı, debitorların və kreditorların adı, VÖEN göstərilməkədə debitor və kreditor borcları bərədə arayışları təqdim etməlidir;

Yuxarıda qeyd edilən esaslar olduqda, vergi öhdəliyinin yerinə yetirilməsi müddətleri vergi il ərzində 1 aydan 9 ayadək uzadıla bilər. Həmin müddət ərzində vergi öðeyicisine faizlər hesablanır.

Vergi öhdəliyinin yerinə yetirilməsi müddətlerini uzadılmış üçün müddəti üç ayadək uzadılmış hesab olunur. Bu maddeyə uyğun olaraq müddətin uzadılması verginin ödənilməsi müddətini dəyişdirmir.

Hesabatın verilmesi müddətinin uzadılması VM-in 74-cü maddəsi ilə tənzimlənir: hesabatın verilme müddəti baş çatanadək vergi öðeyicisi gəlir vergisinin və ya mənfeət vergisinin hesabatın verilmesi müddətinin uzadılmasına bərədə müraciət edir və bu zaman ödənilməli verginin məmələqə tamamilə öðeyir, hesabatın verilmesi müddəti üç ayadək uzadılmış hesab olunur. Bu maddeyə uyğun olaraq müddətin uzadılması verginin ödənilməsi müddətini dəyişdirmir.

Hesabat üzrə hesablanmış verginin məmələqə öðenmiş məmələdən artıq oluduga, yaranan fərqli verginin ödənilməsinin son müddəti günündən hesablanan faizlər nəzərə alınmaqla bündəyə keçirilmelidir.

Vergi öhdəliyinin yerinə yetirilməsi müddətini uzadılmış üçün vergi öðeyicisi yazılı şəkildə esaslandırılmış və onun tərəfindən vergi öhdəliyinin yerinə yetirilməsi üçün müvafiq girovun və ya zəmanətini verildiyi özündə eks etdi.

Müraciət vergi növü (növü) üzrə onun müvafiq hesabat dövrü üçün qanunvericilikle müyyəyen edilmiş öðəmə müddətindən təqdim olunmalıdır. Vergiler Nazirliyi 30 gün müddətindən bu müraciətə baxır və müvafiq esaslar olduqda müddətin uzadılması bərədə qərar qəbul edir.

Vergilərin ödənilmə müddətinin dəyişdirilməsi mövcud olan öhdəliyi ləğv etmir və yeni vergi öhdəliyi yaratır.

## BEPŞ layihəsi çərçivəsində müzakirələr aparılıb

İqtisadi Əməkdaşlıq və İñkişaf Təşkilatı (OECD) tərəfindən Paris şəhərində «Vergitutma bazasının aşınması və mənfeətin köçürülməsi (BEPS)» layihəsi çərçivəsində vergi siyasetinin təhlili və statistika üzrə ikinci işçisi qrupun iclası keçirilmişdir. Ümumilikdə 43 ölkənin son nümayəndələrinin iştirak etdiyi iclasda BEPS üzrə əsas aspektlər, ictimai məsələhətəşəmlərdən iżiqli gələn Quliyev iştirak etmişdir.

naşmalar, onun effektivliyi və iqtisadi neticələri, BEPS Fəaliyyət Planının 11-ci addiminin yekun hesabatının hazırlanması və digər sahələrlə bağlı müzakirələr aparılmışdır.

Tədbirdə Vergilər Nazirliyinin Vergi siyaseti və strateji araşdırımları Baş İdarəsinin Vergi siyaseti idarəsinin Dövlət orqanları, bələdiyyələr və vergi öðeyiciləri ilə iş şöbəsinin əməkdaşı Əvəz Quliyev iştirak etmişdir.



## Sığorta təminati əldə edərkən diqqət yetirilməli hallar

Sığorta müqaviləsi sığortalı ilə sığortaçı arasında əldə edilən razılaşmadır. Bu razılaşmada sığortalı sığorta haqqını ödəməyi, sığortaçı isə göstərilən itkilər baş verdi - sığorta ödənişini ödəməyi öz üzərinə götürür. Bu qeydlər sığorta müqaviləsi bağlayarkən diqqət yetirilməsi zəruri olan və tez-tez buraxılan yeddi əsas səhvi baradadır. Əslində, sığorta elə bir məhsuldur ki, onu əvvəlcədən görünməyən hadisələrdən qorunmaq üçün alır. Əgər həmin hadisələrdən vaxtında düzgün müdafiə sistemi seçməmişksə, bu, gözləmədiyimiz nəticələrə gətirib çıxara bilər. Suallarımızı sığorta eksperti, biznes məsləhətçi Xəyal Məmmədəxanlı cavablandırıb.

- Sığorta müqaviləsi bağlayarkən müşərrilər ilə səhvi nə zaman baş verir?

- Ən geniş yayılmış sohvi sığorta şirkətlərini arasından, onlar haqqında zəruri məlumatlar əldə etməkdir. Müşərrilər digər sığorta şirkətlərindən alternativ təklif almadan hər hansı bir sığorta şirkətinə və ya agentinə müraciət edir və sığorta müqavilələrini o şirkətlə bağlayırlar. Adətən, bu münasibət kiminsə qohumunun, dostunun, tanışının həmin şirkətdə işləməsi və tövsiyəsi osasında baş verir. Müşərrilər alternativ araştırma aparmadan ona təqdimolunan təklifi qəbul edir. Statistika göstərir ki, araştırma aparmadan hər hansı qərar qəbul edən insan alternativ təkliflər aldıqda, əksər hallarda birinci qərardan imtina edər. Alternativ təkliflərden istifadə edir. Sığorta müqaviləsi alarkən bir neçə şirkətin şərtləri ilə tanış olmaq, qiymətləri arasındaşdırmaq, əlavə xidmətlər və ya bonuslar haqqında məlumat almaq lazımdır.

- Yalnız qiymətin ucuzluğuna görə qərar qəbul etmək nə dərəcədə düzgündür?

- Sığorta şirkətlərini arasından qiyamət meyari onas götürülərək ondan dənə onomilə amil şirkətin əsgərənə nüfuzu və zərərləri ödəmə prosesində müştərilərinə yaradıldığı şərait və onlara göstərdiyi diqqət və qayğıdır. Yaxşı olar ki, təməsəd oldugunuz sığorta şirkətinin həyata keçirildiyi sığorta ödənişinə fikir verəsiniz.

- Müqavilə bağlayarkən vasitəçilərin xidmətindən istifadə nə dərəcədə təminat yaradır?

- Sığorta vasitəçilərini (agent və broker) müqayisə etmək də arzuolunmaz nöticələrə yol açır. Əgər siz müqavilə bağlayarkən vasitəçilərin xidmətindən istifadə edirsinizsə, o zaman ilk növbədə onların lisenziyasının olduğunu və təcrübələrinə fikir verin və onlara belə bir müraciət edin: «Mən niyə məhz müqaviləni sizin vasitənizlə bağlamalıyım? Fərqiñiz nədədir?». Daha sonra tələb edin ki, onlar sizə aldığınız təminatın mahiyətini izah etsinlər. Bu zaman onların sizə və sizin təmsilcinizdə bütün müştərilərinə yanaşma tərzi və peşəkarlıqları ortaya çıxıraq. İstehlakçının en böyük sohvi ilk baxışdan yüksək soviyyədə çap olunmuş, gözel şəkildə üzənləmiş sığorta müqaviləsinin (polisin) içində nə yazıldığını

bilməməsi və ya başa düşməməsidir.

- Sığorta şirkətləri müqavilənin şərtlərini bütün xidmətlər ilə izah etməyə böclədurlar mı?

- Bəzi şirkətlər müqavilənin şərtlərini müstəriye izah etməkdən qəsdən yayınlırlar. Mülli hüquq nöqtəyi-nəzərindən yanaşanda, sığorta şirkəti müqavilənin şərtlərini müstəriye izah etmək məcburiyyətində deyil. Lakin sığortalının ortaya çıxan sualları mütləq cavablandırılmışdır. İstehlakçı özü müqavilənin şərtləri ilə tanış olmağa maraq göstərməlidir. Adətən, müqaviləyə dair mübahisələr və arzuolunmaz debatlar sığorta hadisəsi baş verdi - yaranır. Məlum olur ki, müqavilədə fransızca var imiş, həm də yüksək məbləğdə və ya avtomobilə yaxın bir növbə idarə edə bilmiş, yaxud sığorta haqqını vaxtında ödəməyəndə müqavilə qüvvədən düşürmiş və... Ona görə də sığortanın «qızıl qaydası» müqaviləni oxumaq, incelemək, başa düşmədiyi soruşmaq və qaralıq heç bir məqam saxlamaq məcburdır. Xüsusi də müqaviləni oxuyan kənfransızalara, xüsusi şərtlərə, istisnala, təminatın daxil edilən risklərə, sığortalının hüquq və vəzifələrinə, sığorta haqqının ödənilməsi qaydalarına, fikir vermek lazımdır. Bu çətinlik tərəfdirə, hər hansı hüquqsuzlaşın və ya brokerin xidmətindən də istifadə etmək olar.

- Bütün bunlar on zəruri olan sığorta məhsullarını almamaq təşviq etmir ki?

- Bu gün özümüzü nə qədər gürmər və sağlam hiss etsək də, tibbi sığorta alıma həmişə ehtiyacımız var. Lakin ekseriyətimiz buna əhəmiyyət vermır. Düşünürük ki, sağlamlı olduğumuz üçün tibbi siyortaya, peşəkar sürücü olduğumuz üçün avtomobilə sığortasına, imkanlı olduğumuz üçün məsuliyət sığortasına ehtiyacımız yoxdur. Əslində, bir çox sığorta məhsulları hər kəsə lazımdır. Bunlara tibbi sığorta, avtomobil sığortası, əmlak sığortası və omək qabiliyyətinin itirilməsi halların da siyortaları aid etmək olar.

- Bəzən sığorta müqaviləsi heç də zəruri ehtiyacdan irəli gəlmir...

- Əgər birinin evi yoxdursa mənəzilə sığortasına, avtomobili yoxdursa avtomobil sığortasına ehtiyacı yoxdur. Lakin mə-

səl heç də həmişə bu qədər konkret olmur. Bəzən sığorta təminati alarken buna zərurətin nedən yaradığını, sizi nə kimli hallardan qoruyaçağınızı bilmək və ona gərə on münasib olan sığorta növünü seçmək lazımdır. Məsələn, əgər sizin idarə etdiyiniz avtomobilde iki oturacaq yeri varsa, o zaman siz dörd oturacaq üçün standart təklif edilən paketi almamalısınız. Yaxud əgər eviniz dağın başındadırsa, sel basması təminatına, qeyri-zəlzələ zonasında yerləşirsa, zəlzələ təminatına ehtiyacınız yoxdur və bunun üçün əlavə sığorta haqqı ödəməyə dəyərməz. Nəticə olaraq, sığorta müqaviləsi bağlayarkən siyəzənələrən zəruri olan sığorta risklərini təminata daxil etməli, lazımlı olmayan riskləri isə təminatdan çıxarmalısınız.

- Sığorta təminatında dəyişikliklər etməyə ehtiyac varmı?

- Sığorta riskində və ya sığorta obyektiində hər hansı dəyişiklik baş vermişdir, bu barədə sığorta müqaviləsində müqavilə düzəlişlər etmək lazımdır. Məsələn, təsəvvür edək ki, sizin eviniz əşyaları ilə birgə sığortalanıb. Sığorta müstəri ərzində evinize bəri fortepiano alırsınız. Bu halda, sığorta şirkətinə izah etmək lazımdır. Əks halda, sığorta şirkətinə əvəz olunur. Məsələn, təsəvvür edək ki, sizin evinizi dəyişdirməyəcək. Yaxud avtomobilinizi sığortaladıqdan sonra ailə həyatı qurursunuz və avtomobilinizi həyat yoldaşlığından idarə etdir. Avtomobil sizdən başqa yoldaşınızı da idarə etdiyini bildirməli və əlavə sığorta haqqı ödəyərək sığorta müqaviləsinə daxil etməlisiniz. Əks halda, qəza zamanı həyat yoldaşınız sükan arxasında olarsa, sığorta şirkəti ödəniş həyata keçirilməyəcək. Yaxud avtomobilinizi sığortaladıqdan sonra ailə həyatı qurursunuz və avtomobilinizi həyat yoldaşlığından idarə etdir. Avtomobil sizdən başqa yoldaşınızı da idarə etdiyini bildirməli və əlavə sığorta haqqı ödəyərək sığorta müqaviləsinə daxil etməlisiniz.

Nəticə olaraq vətəndaşlarımıza demək istərdim ki, sığorta riskindən təsir etdək bütün amillər haqqında vaxtında sığorta müqaviləsində müvafiq dəyişikliklər edin və lazımlı olarsa, əlavə sığorta haqqı ödəməyə xəsislik etməyin. Gəlin bir sədə haqqıqət unutmayaq ki, böyük problemlər - vaxtında həll olunmayan kiçik problemlərin üstünlüyü yigiləməsi nəticəsində yaranır.

Fəxriyyə İKRAMQIZI

## Elektron təhlükəsizlik sahəsində ciddi addımlar atılır

Internetin, elektron xidmətlərinin, elektron ticarətin və ümumiyyətlə Azərbaycanın virtual həyatının və aktivliyinin inkişafı informasiya təhlükəsizliyinə da ciddi diqqət yetirilməsini tələb edir və bu sahədə müvafiq tədbirlər ölkəmizdə xüsusi dövlət qurumu tərəfindən həyata keçirilir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin rəhbəri Faig Fərmanov təməsiyi qurumun gördüyü işlər barədə məlumat verərək deyib ki, son bir ildə mərkəzin fəaliyyətinin təşkili üçün tələb olunan müvafiq avadanlığın alınması ilə bağlı dönyanın aparıcı istehsalçı və təchizatçı şirkətləri - informasiya təhlükəsizliyini təmin edən program təminatlarının və avadanlığın istehsalçıları ilə danışıqlar aparılıb. Avadanlıq və program təminatları mərkəzin fəaliyyətinin əsas hissəsi olan monitorinq sistemi və ümumiyyətdə texniki təchizatı üçün nəzərdə tutulub. Mərkəzin nəzdində xüsusi «qaynar xət» yaradılıb və vətəndaşlar hər hansı problemlə rastlaşıldıqda müraciət edə bilirlər. Yaranan problemlər operativ şəkildə araşdırılır.

Elektron Təhlükəsizlik Mərkəzinin seyahiyətləri yalnız fərdi müssisələri, təhsil sahəsində fəaliyyət göstərən qurumla-

ri və s. əhatə edir. Məqsəd kiberhücumların və təhlükələrin mənəvəyin müyyət edilməsi üzrə monitorinq sisteminin yaradılmasıdır. Əsas fəaliyyət istiqamətləri kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturunun subyektlərinin fəaliyyətinin koordinasiyası, informasiya sistemlərinin və şəbəkələrinin təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücumlar, qanunsuz müraciətlər, ziyanverici proqramlar barədə istifadəçilərdən, proqram təminatı və texniki avadanlığın istehsalçılarından, xarici ölkələrdəki analoji strukturlardan və digər məmələlərdən daxil olan məlumatları toplamaq və təhlil etməkdir. Bundan əlavə, elektron təhlükələrinin qarşısının alınması üçün qabaqlaçı tədbirlər həyata keçirək və kibertəhlükəsizlik üzrə hazırlıq təmin etmək məqsədile ölkədə fəaliyyət göstərən digər idarəyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq istiqamətində işlərə başlanılır.

Mərkəz, eyni zamanda, uşaqların internet təhlükəsizliyi ilə bağlı təlimlər keçirir və cəmiyyətdə informasiya təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbirlər təşkil edir. Mobil telefonlarda uşaqların internet təhlükəsizliyi ilə əlaqədar tövsiyələr verilir, onları kibertəhlükələrden mühafizə etmək üç

## Vergilər Nazirliyinin nümayəndə heyəti İspaniyada səfərdə olub

**A**zərbaycan təmsilciliyinin səfəri «İnsan resurslarının inkişafı üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstek» Təvindinq layihəsi çərçivəsində İspaniya təcrübəsinin öyrənilməsi məqsədini daşıyır. Vergilər nazirinin elektron audit, insan resursları və informasiya texnologiyaları sahələrinin modernizasiyası məsələləri üzrə müşaviri Asef Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İspaniyanın Vergi Administrasiyasında və Fiskal Tədqiqatlar İnstitutunda bir sıra görüşlər keçirmişdir.

Görüşlərdə Fiskal Tədqiqatlar İnstitutun əsas fəaliyyət istiqamətləri, burada keçirilən təlimlərin növbəri, vergi orqanlarına işə qəbul üzrə müsabiqədə uğur qazanmış şəxslərin cəlb olunduğu ilkin həzırlıq kursları, təlim prosesinin elektron idarə edilməsi sistemi barədə səhərlər aparılmışdır. Bildirilmişdir ki, 2000-ci ildən fəaliyyət göstərən bu təhsil müəssisəsi Vergilər Agentliyinə deyil, Maliyyə

və bu sahədə yalnız Maliyyə Nazirliyinin əməkdaşlarına deyil, eləcə də İspaniya Krallığının digər dövlət orqanlarında qulluq keçən şəxslər və xarici ölkələrin dövlət qulluqları xidmət göstərir.

Vergilər Agentliyinin əməkdaşları üçün təlim planları burada fəaliyyət göstərən Təlim-Tədris Komitəsində razılışdırılır. Komitənin tərkibində agentliyin bütün struktur bölmələri təmsil olunurlar. Her bir təlim kursu üçün koordinatörərə toyin edilir. İnstitutu təlimçi kimi cəlb edilən şəxslərin 90%-i agentliyin əməkdaşlarıdır. Vergilər Agentliyinin hər bir işçisini ilə ərzində 75 saatda qədər təlim keçməyə icazə verilir.

İnstitutda təlim proseslərinin idarə olunmasının effektiv elektron idarəetmə programı mövcuddur. Kursların səmərəliliyinin müəyyən edilməsi üçün əsasən iki metoddan istifadə olunur: sorğuların keçirilməsi yolu ilə təlimçinin qiyamətləndirilməsi və iştirakçıların təlimlərdən əldə etdiyi bilik və bacarıqlarının

tim teblebatına uyğunluğu, təlimin vaxtının və müddətinin münasibliyi kimi göstəricilər əsas götürülür. Qiymətləndirmə nəticəsində program təminatı vasitəsilə təlimçilərin reyting cədvəli müəyyənləşdirilir.

Azərbaycanın nümayəndə heyəti İspaniya Vergilər Agentliyinin İnsan resurslarının idarə edilməsi departamentində da olmuş, departamentin strukturunu, əsas fəaliyyət istiqamətləri, işçilərin şəxsi işinin aparılması qaydalari barədə məlumat əldə etmişlər. İspaniya Vergilər Agentliyinin Toledo şəhərində yerli bölməsində də görüsən olmuşdur. İki vergi öðeyiciləri ilə iş mərkəzində Vergilər Nazirliyinin nümayəndə heyətinə qurumun əsas fəaliyyət istiqamətləri və strukturunu barədə məlumat verilmişdir. Departamenti tərkibində təlimlərin təşkil və keçirilməsi, struktur bölmələrə ənsən resurslarının idarə edilməsi sahəsində dəstək, iş zamanı risklərin idarə olunması və heyətin idarə olunması üzrə şöbələr vardır.



Nazirliyinə tabedir. İnstitutun əsas iki fealiyyət istiqaməti vardır: birləşmə istiqamət dövlət büdcəsinin gəlirləri və xərcləri ilə bağlı iqtisadi və hüquqi araşdırma, statistik təhlillərin aparılması, müvafiq tövsiyelerin hazırlanmasını əhatə edir. Digər istiqamət isə nazirliyə işə qəbul üzrə müsabiqədə uğur qazanın namizədlərin ilkin həzırlıq kurslarının və işçilərin təliminin həyata keçirilməsi, təlimlər və texniki yardımçıları sahəsində İspaniyanın və digər dövlətlərin aidiyəti qurumları ilə əməkdaşlıq edilməsi daxildir. İnstitut təlimlər təşkil edir

imtahan yolu ilə qiymətləndirilməsi. Qiymətləndirmə yuxarıda göstərilən program təminatı vasitəsilə aparılır, sadəcə, nəticələr proqramda digər məlumatlarla əlaqəli şəkildə yerləşdirilir. Qiymətləndirmənin, o cümlədən iştirakçıların bilik və bacarıqlarının yoxlanılması məqsədilə imtahanın keçirilməsi üçün «Sirena» adlı ayrıca program təminatında istifadə edilir. Məmənluq sorğusu vasitəsilə təlimçilərin qiyamətləndirilməsi aparılır və bu zaman nəzəri materialların səməralılıyi və praktiki əhəmiyyəti, təlim mövzusunun iştirakının təmənəti istifadə edir.

İspaniyanın Fiskal Tədqiqatlar İnstitutunun Vergilər Agentliyinin Təhlil və vergi firıldaqlılığının artırılması departamentində keçirilən görüşlərdə qeyd edilmişdir ki, 1000-ə yaxın işçinin çalıştığı departamentdə 24 saat ərzində İKT əməliyyatlarına nəzarət edilir və hər hansı problem qarşıya çıxarsa, dərhal müdaxilə olunur. Bilik menecmenti sistemində əsaslanan «Zujar» program təminatı vasitəsilə İspaniya Vergilər Agentliyinin daxili təftiş qrupu vergidən mümkün yayanma modellerinin müəyyənləşdirilməsində istifadə edir.

## Korporativ əməletmə sahəsində təcrübə mübadiləsi

**A**vropadaxili Vergi Administrasiyaları Təşkilati (IOTA) tərəfindən Moldovanın paytaxtı Kişinev şəhərində «Korporativ əməletmə» mövzusunda iri vergi öðeyicilərinin forumu keçirilmişdir.

Forumda 25 ölkədən 45 nümayəndə və təşkilatçı qurumun 2 üzvü iştirak etmişdir. Tədbirdə «Avropa Birliyi nöqtəyi-nəzərindən korporativ əməletmə», «Vergi idarəetməsi - korporativ əməletmənin Danimarka təcrübəsi», «İri vergi öðeyiciləri ilə münasibətlərin cari səviyyəsi, vergi əməletməsi səviyyəsinin artırılması üçün münasibətlərin qurulması», «Vergi uçutu şəbəkəsinin altı əsas liderinin nöqtəyi-nəzərindən korporativ əməletmə», «Müştəri (vergi öðeyicisi) ilə əlaqələr meneceri (CRM) rolu», «CRM sistemi və vergi əməletməsi», «Korporativ əməletmə menecmenti: alınan dərslər», «İri vergi öðeyiciləri ilə işin təşkili: güclü və zəif tərəflər» mövzularında təqdimatlar dinlənilmiş, qrup müzakirələri aparılmışdır.

Forumda Azərbaycandan Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin Audit idarəsinin Xüsusi vergi rejimli müəssisələrinin auditı şəbəsinin baş dövlət vergi müfəttişi Məlik Əkbərov qatılmış, «Korporativ əməletmə və partnərlərə sazişləri» mövzusunda çıxış etmişdir.

## «Etibarlılığın təmin edilməsi» mövzusunda konfrans

İspaniyanın paytaxtı Madrid şəhərində bu ölkənin Qeydiyyat orqanının təşkilatçılığı ilə Avropa Kommersiya Qeydiyyatçıları Forumunun (ECRF) «Etibarlılığın təmin edilməsi» mövzusunda 18-ci illik konfransi keçirilmişdir.

Ümumilikdə 46 ölkənin nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Vergilər Nazirliyinin Bakı Vergilər Departamenti və Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin baş hüquqşunası Arzu Xəlilova təmsil etmişdir.

## Maliyyə savadlılığı günün tələbidir

**M**aliyyə savadlılığı maliyyə istehlakçılarının öz rifah halını yaxşılaşdırma bilək üçün maliyyə məhsulları və konsepsiyalara başa düşmək, maliyyə riskləri və imkanları qiymətləndirmək, məlumatlı seçimlər etmək və digər somerələr addımlar atmaq üzrə bacarıqlar toplusudur. Maliyyə savadlılığının inkişafı iq-tisadiyyatın vacib elementi ki mi qəbul edilir. İnsanların böyük qisminin öxəsi vəsaitlərinə nozardə və onu qonaqta idarə etməkdə çətinlik çəkməsi əhali arasında yetərçən bilik və bacarıqların olmamasının göstəricisidir. Bu sahədə biliklərin azlığı potensial gəlir imkanlarının görülməməsinə və düzgün idarə edilməməsinə görədir.

Bəs maliyyə savadlılığının artrılmasının bazara ne kim təsirləri ola bilər? Müsəhibimiz qeyd etdi ki, bu, bir növ səliqə-sahman götərən bir təsirdir: «Ali-ci kütəsi məhsul haqqında no qədər çox məlumatlı olursa, məhsulə təqdim edən de bir o qədər məsuliyyətli olmağa çağlışır və dəhə keyfiyyətli məhsullar təqdim edir. Maliyyə savadlılığı tək kredit faizlərinin, komisyon haqqlarının hesablanması dəqiqliyə xidmət etmir, daha sərfli kredit məhsulunu seçməkdə istehlakçı üçün faydalıdır. Bu da öz növbəsinə sağlam raqəbat mühitinin formalaşmasına şərait yaradır».

Bu gün istehlak kreditləri və mikrokreditlər bazarda həddən artıq borcların, kreditin maliyyələşdirilməsi (kreditin oləvə kredit hesabına bağlanması) tendensiyasının qarşısında təhsil proqramına oləvə edilməsi üzrə işlər görülür. Mərkəzi və kommersiya bankları fərqli qruplar üçün maarifləndirmə kampaniyaları aparırlar.

Banк üzrə mütxəssis Yusif Abdullayev Azərbaycanda maliyyə savadlılığı məsələsi ilə bağlı fikirlərini bölüşərək bildirdi ki, ölkəmizdə bank sektoru hələ gəncdir. «Azərbaycanda kommersiya bankları köhne inzibati amırlıq sistemi dağılıb bazar iq-tisadiyyatı yaranandan sonra formallaşmağa başlayıb. Bunun mənəti nəticəsi kimi, təklif olunan bank məhsulları da cəmiyyət üçün yenidir. Kredit, kreditin faizi, komisyon haqqı, kredit haqqı, tominat kimi anlayışlar yeni olduğu kimi, həm də bir çoxları üçün aydın deyil.

ÜDM-i 80 milyard manat olan bir dövlət üçün 23 milyardlıq kredit kapitalı o qədər de çox deyil. İnkıfət etmiş ölkələrdə bu raqəm ÜDM-in 70-80% həcmində ola bilir. Amma nəzərəalsaq ki, 23 milyardlıq məbləğin yarısından çoxu ev təsərrüfatlarına verilmiş kreditlərdir, bu, artıq müəyyən nəticələrdir, bu, artıq müəyyən nəticələrdir.

hətəhə əsas verir. Maliyyə savadlılığının aşağı olması əhali-nin kütləvi borclarmasına səbəb ola bilir ki, çoxsaylı kreditlər götərən ev təsərrüfatları sonradan bunu acı nəticələrini yaşayırlar.

Bəs maliyyə savadlılığının artrılmasının bazara ne kim təsirləri ola bilər? Müsəhibimiz qeyd etdi ki, bu, bir növ səliqə-sahman götərən bir təsirdir: «Ali-ci kütəsi məhsul haqqında no qədər çox məlumatlı olursa, məhsulə təqdim edən de bir o qədər məsuliyyətli olmağa çağlışır və dəhə keyfiyyətli məhsullar təqdim edir. Maliyyə savadlılığı tək kredit faizlərinin, komisyon haqqlarının hesablanması dəqiqliyə xidmət etmir, daha sərfli kredit məhsulunu seçməkdə istehlakçı üçün faydalıdır. Bu da öz növbəsinə sağlam raqəbat mühitinin formalaşmasına şərait yaradır».

Bu gün istehlak kreditləri və mikrokreditlər bazarda həddən artıq borcların, kreditin maliyyələşdirilməsi (kreditin oləvə kredit hesabına bağlanması) tendensiyasının qarşısında təhsil proqramına oləvə edilməsi üzrə işlər görülür. Mərkəzi və kommersiya bankları fərqli qruplar üçün maarifləndirmə kampaniyaları aparırlar.

Banк üzrə mütxəssis Yusif Abdullayev Azərbaycanda maliyyə savadlılığı məsələsi ilə bağlı fikirlərini bölüşərək bildirdi ki, ölkəmizdə bank sektoru hələ gəncdir. «Azərbaycanda kommersiya bankları köhne inzibati amırlıq sistemi dağılıb bazar iq-tisadiyyatı yaranandan sonra formallaşmağa başlayıb. Bunun mənəti nəticəsi kimi, təklif olunan bank məhsulları da cəmiyyət üçün yenidir. Kredit, kreditin faizi, komisyon haqqı, kredit haqqı, tominat kimi anlayışlar yeni olduğu kimi, həm də bir çoxları üçün aydın deyil.

Hazırda inkıfət etmiş ölkələrdə simvolik olan komissiya haqları tətbiq edilir. Bəzi ölkələrdə isə belə haqlar ümumiyyətə yoxdur. Bu baxımdan, ölkəmizdə de oxşar praktikanın tətbiq edilməsi zoruri idi.

Bəs yeni qaydalar nəyi deyisəcək? Eksperit səzərlərinin götərən və əvvəllə, bu, bankların kredit götərən vətəndaşlar üçün fərqli və dəhə yüksək faizlər hesablanması qarşısını alacaq. İkinci, komissiya haqlarının məhdudlaşdırılması real kredit faizlərinin aşağı düşməsinə səbəb olacaq. Üçüncü, artıq bankların aldadılınmayaqına son qoyulacaq. Nəhayət, kredit üçün banka müraciət edən şəxs öncən öz xərclərinin dəqiq hesabını apara biləcək.

Komissiya haqları üçün maksimum səviyyənin müəyyənləşdirilməsi Mərkəzi Bankın göstərişi olduğu üçün bütün banklar buna şərtlərə əməl etməlidirlər. Müştərilər de diq-qətlə olmalıdır ki, banklar onlara verdikləri kreditlər 1 faizdən artıq komissiya haqqı hesablamasın. Bu proses nozərət üçün Mərkəzi Bankın monitorinqlərinin gücləndirilməsi istisna edilmir.







## idman



# Bakı Avropa Oyunlarının əbədi paytaxtı kimi adını tarixə yazdırdı

*Ölkəmiz tarixdə ilk dəfə keçirilən möhtəşəm idman tədbirinə böyük uğurla ev sahibliyi etdi*

İyunun 12-dən 28-dək Azərbaycan dünyadan həyəcanla izlədiyi idman məkanunu əvərildi. «Bakı-2015» I Avropa Oyunlarında 50 ölkəni təmsil edən 6067 idmançı 253 medal dəstəsi uğrunda mübarizə apardı. Azərbaycan komandası, Rusiya istisna olmaqla, Avropanın bütün ölkələrini, o cümlədən - Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Türkiyə, Ukrayna, İspaniya, Çexiya, Hollanda, Belarus, İsvəçrə, Avstriya və digərlərini qabaqlayıraq Oyunlarda 56 medal qazanmaqla ümumi komanda hesabında ikinci oldu. Medallardan 21-i qızıl, 15-i gümüş, 20-si bürüncür.

Azərbaycan komandasının üzvləri 20 idman növü üzrə keçirilmiş 30 yarışın 12-də medallar əldə etdilər. Güleşçilərimiz 15 (6 qızıl, 2 gümüş, 7 bürünc), boksçularımız 11 (6 qızıl, 1 gümüş, 4 bürünc), karateçilərimiz 6 (4 qızıl, 2 bürünc), idman gimnastikasındaki təmsilçilərimiz 5 (1 qızıl, 2 gümüş, 2 bürünc), taekvondoçularımız 5 (3 qızıl, 1 gümüş, 1 bürünc), cüdoçularımız 4 (1 qızıl, 2 gümüş, 1 bürünc), samboçularımız 4 (gümüş, qılıncoynadanlarımız 2 (1 gümüş və 1 bürünc), avarçəkənlərimiz 1 bürünc, bədii gimnastikadakı təmsilçilərimiz 1 gümüş, batutda tullanmada təmsilçimiz 1 bürünc və triatlonumuz 1 bü-

runc medal qazandılar. Qızıl medallara Oleq Stepko (idman gimnastikası, o, hom de 2 gümüş və 2 bürünc medala sahib olub), Firduvos Fərzəliyev, Rəfael Ağayev, Ayxan Mamayev, İrina Zaretska (karate), Elvin Memizəzadə, Teymur Məmmədov, Lorenso Sotomayor, Albert Səlimov, Pərviz Bağırov və Abdulqədir Abdullayev (boks), Ayxan Tağızadə, Rədiy İsayev, Milad Harçeqanı (taekvondo), Təğrul Əsgərov, Elvin Mürsəliyev, Rəsul Çunayev, Hetaq Qaziyumov, Mariya Stadnik, Anjela Doroqan (güləş) və İlham Zəkiyev (cüdo) layiq görüldürlər.

Gümüş medalları Marina Durunda (bədii gimnastika), Xaybula Musalov

(boks), Orxan Səfərov, Səbinə Abdullayeva (cüdo), Sabah Şəriəti, Rafig Hüseynov (güləş), Valentin Demyanenko (avarçəkme), Feridə Əzizova (taekvondo), Sevil Bunyatova (qılıncoynatma), Amil Qasimov, İsləm Qasumov, Vəsif Səfərbəyov və Nəzakət Xəlilova (sambo) qazandılar.

Bürünc medallara isə Sevinc Bunyatova (qılıncoynatma), Niyazi Əliyev, İlahə Qasimova (karate), Həsən Əliyev, Cəbrayıł Həsənov, Hacı Əliyev, Elman Muxtarov, Ruslan Dibrahaciyev, Cəmaleddin Məhəmmədov, Natalya Sinişin (güləş), Rostislav Pevtsov (triathlon), İlya Qrişunin (batut), Patimat Abakarova (taekvondo), Məhəmmədrəsul Məcidov, Tayfur Əli-

yev, Yana Alekseyevna və Anna Əlimerdanova (boks), Pyotr Paxnyuk, Eldar Səfərov (idman gimnastikası) və Zakir Mislimov (cüdo) sahib çıxdılar.

Rusiya idmançıları komanda hesabında birinci yeri tutdular - 164 medal (79 qızıl, 40 gümüş, 45 bürünc). Böyük Britaniya yığması isə 47 medalla (18 qızıl, 10 gümüş, 19 bürünc) üçüncü yerde qərarlaşı.

Qeyd edək ki, I Avropa Oyunlarında mübarizo aparmış 50 ölkəden 42-sinin idmançıları medal qazanıblılar. Albaniya, Bosniya və Herseqovina, Malta, Lüksemburq, İsləndiya, Lichtenstein, Monako və Andorra isə yarışlarda medal əldə edə bilməyən ölkələrdir.

## Birinci Avropa Oyunlarından tarixi anlar



## Azərbaycan güləşinin gələcəyi etibarlı əllərdədir

**Gənc qızlarımız tarixdə ilk dəfə Avropa çempionu tituluna yiyələndilər**

İstanbulda gənclər arasında güləş üzrə Avropa çempionatı başa çatıb. Güleşçilərimiz çempionatda ümumiyyətkdə 5 qızıl, 4 gümüş, 6 bürünc medala sahib olublar.

Gənc qızlardan ibarət yığmamız komandalar arasında ən çox sayıda medal (6 medal), yunan-Roma güləşü üzrə yığmamız isə ən çox sayıda qızıl medal (3 qızıl) qazanmaqla çempionatda iştirak

edən digər komandalardan fərqlənilər.

Çempionatın ilk iki günündə mübarizə aparan sərbəst güləş yığmamızın üzvləri 1 qızıl və 3 bürünc medala yiyələnilər. Səid Həmidov (120 kq) keçirdiyi bütün görüşləri qələbə ilə başa vurub və çempionatın qızıl medalını qazanıb. Bürünc medalları isə yığmamızın Vurğun Əliyev (60 kq), Murad Süleymanov (74 kq) və Hacimurad Məhmədəsəidov (84 kq) qazandırib. Koman-

da hesabında güleşçilərimiz 47 xalla üçüncü pillədə qərarlaşıb. Türkiyə 62 xalla ikinci, Rusiya 72 xalla birinci olub.

Gənc qızların mübarizəsində isə yığmamız 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb və güləş tariximizde yeni bir səhifə yazılıb. Səbirə Əliyeva (72 kq) qızıl, Leyla Qurbanova (51 kq), Alyona Kolesnik (55 kq) və Elis Manolova (67 kq) gümüş, Türkən Nəsirova (44 kq) və Raqnetta Qurbanzadə (67 kq) isə

bürünc medal əldə ediblər. Bu nəticə ilə güleşçilərimiz komanda hesabında bütün rəqiblərindən üstün olub və 58 xalla Avropa çempionu olublar. Əlli xal toplayan Rusiya ikinci, 40 xal toplayan Türkiyə isə üçüncü pillədə qərarlaşıb.

Gənclər arasında Avropa çempionatının son iki gündündə isə yunan-Roma güləşçiləri mübarizə aparıblar. Üç qızıl, 1 gümüş və 1 bürünc medal qazanan idmançılarımız bütün rəqiblərindən

daha yaxşı nəticə əldə ediblər. Nofəl Babayev (50 kq), İsləm Abbasov (84 kq) və Orxan Nuriyev (96 kq) fəxri kürsünün on yüksək pilləsində qərarlaşıb, Murad Məmmədov (55 kq) gümüş və Ruhin Mikayılov (66 kq) isə bürünc medala sahib olub. Ümumilikdə 48 xal toplayan yığmamız komanda hesabında 4-cü pillədə qərarlaşıb. İlk üçlüdə isə Gürcüstan, Türkiyə və Rusiya yığmaları yer alıb.